

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun
_____ tarixli _____ nömrəli əmri ilə təsdiq edilmişdir.

Direktor Zaur Əliyev

(M.Y., imza)

Pilot layihə çərçivəsində orta və kiçik tibb işçilərinin (heyətinin) əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”nin (bundan sonra – pilot layihə) 15-ci hissəsinə uyğun olaraq hazırlanmışdır və pilot layihə çərçivəsində Agentliyin tabeliyinə verilmiş dövlət səhiyyə sistemində daxil olan qurumlarda (bundan sonra – tibb təchizatçıları) göstərilən tibbi xidmətlərin müqabilində orta və kiçik tibb işçilərinin (heyətinin) mövcud əmək haqlarına əlavələrin verilməsi qaydasını müəyyən edir.

2. Əmək haqlarına əlavələrin verilməsi qaydaları

2.1. İcbari tibbi sığortanın tətbiqi məqsədilə tibb təchizatçılarının yeni prinsiplərə əsasən maliyyələşməsi ilə əlaqədar olaraq həmin tibb təchizatçılarında çalışan orta və kiçik tibb işçilərinin (heyətinin) ixtisasından və ya çalışdığı struktur vahidindən asılı olaraq “Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar 1710 nömrəli Sərəncamı, “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 03 mart 106 nömrəli Qərarı, “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 09 yanvar tarixli 02 nömrəli Qərarı və digər normativ hüquqi aktlarla tənzimlənən mövcud əmək haqlarına tətbiq edilən **əlavələrin** məbləği aşağıdakı qaydada müəyyənləşdirilir:

Sıra nömrəsi	Struktur vahidin/vəzifənin adı	Əlavələrin məbləği (vergilər və digər tutulmalar daxil olmaqla)
2.1.1. ORTA TİBB İŞÇİLƏRİ (HEYƏTİ)		
2.1.1.1.	Reanimasiya şöbəsi (laborant vəzifəsində çalışan orta tibb işçiləri (heyəti) istisna olmaqla), Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsi (Əməliyyatxana bölməsində Əməliyyatxana texniki vəzifəsində çalışan orta tibbi işçiləri istisna olmaqla)	200,00 manat

2.1.1.2.	Cərrahiyyə (Əməliyyatxana bölməsində çalışan orta tibb işçiləri (heyəti) istisna olmaqla), Terapiya, Uşaq, Ginekologiya doğum, Hemodializ, Ailə Sağlamlıq Mərkəzi şöbələri, habelə Aptek bölməsi, Statistika bölməsində tibb statistiki vəzifəsində çalışan orta tibb işçiləri (heyəti)	150,00 manat
2.1.1.3.	Poliklinika, Fizioterapiya, Laboratoriya, Radiologiya, Uşaq Nevroloji Sanatoriya şöbələri, habelə Reanimasiya şöbəsində laborant vəzifəsində çalışan orta tibb işçiləri (heyəti)	120,00 manat
2.1.1.4.	Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan orta tibb işçiləri (heyəti)	80,00 manat
2.1.1.5.	Tibb bacıları şöbəsinin müdiri vəzifəsində çalışan orta tibb işçisi (heyəti)	850,00 manat
2.1.2. KİÇİK TİBB İŞÇİLƏRİ (HEYƏTİ)		
2.1.2.1.	Ailə Sağlamlıq Mərkəzi, Cərrahiyyə, Ginekologiya doğum, Fizioterapiya, Hemodializ, Laboratoriya, Uşaq, Poliklinika, Radiologiya, Reanimasiya, Terapiya, Uşaq Nevroloji Sanatoriya şöbələri, habelə Aptek bölməsi	80,00 manat
2.1.2.2.	Təsərrüfat bacısı vəzifəsində çalışan kiçik tibb işçiləri (heyəti)	130,00 manat

2.2. İş həcminin və iş gərginliyinin nəzərə alınması məqsədilə Tibb bacıları şöbəsində çalışan baş tibb bacılarının əmək haqları onların təhkim olunduğu şöbələrdə bu Qaydaların 2.1-ci bəndinə əsasən orta tibb işçiləri üçün nəzərdə tutulmuş mövcud əmək haqlarına əlavələrin verilməsi, habelə vergilər və digər tutulmalar daxil olmaqla 50,00 manat məbləğində artımın tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.

2.3. Tibb bacıları şöbəsinin müdiri vəzifəsində çalışan orta tibb işçisinin (heyətinin) iş həcminin və iş gərginliyinin nəzərə alınması məqsədilə onun mövcud əmək haqqısına bu Qaydaların 2.1.1.5-ci abzasında göstərilmiş məbləğdə əlavənin verilməsi, habelə həmin əlavənin 15%-i həcmində artımın tətbiq edilməsi (vergilər və digər tutulmalar daxil olmaqla) yolu ilə müəyyənləşdirilir.

2.4. İş həcminin və iş gərginliyinin nəzərə alınması məqsədilə Baş təsərrüfat bacısı vəzifəsində çalışan kiçik tibb işçilərinin (heyətinin) əmək haqları onların bu Qaydaların 2.1-ci bəndində təsbit olunmuş qaydada mövcud əmək haqlarına əlavələrin verilməsi, habelə vergilər və digər tutulmalar daxil olmaqla 50,00 manat məbləğində artımın tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.

2.5. Fizioterapiya prosedurunun həyata keçirən orta tibb işçilərinin əmək haqlarına hər xəstə üçün vergilər və digər tutulmalar daxil olmaqla 1,00 manat məbləğində əlavə tətbiq edilir.